

Görkəmli dövlət xadimi Şah İsmayıllı Xətai, tam adıyla desək - Əbü'l Müzaffər İsmayıllı ibn Heydər əs-Səfəvi. Uzun müddət Ərdəbil hakimi olmuş Şeyx Heydərin ailəsinə 1487-ci il iyul ayında anadan olub. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindəndir. Şah İsmayıllıın atası Şeyx Heydər, babaşı Şeyx Cüneyd idi. Xətainin anası Aləmşah bəyim isə Ağqoyunlu hökmədarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.

Şeyx Heydər hakimiyyət uğrunda döyüslərdə öldürülükdən sonra övladları Ağqoyunlu hökmədarları tərəfindən təqib edilib, bir müddət həbsdə saxlanılıb. Onda hələ İsmayıllıın 2 yaşı var idi. Bir müddət anası və qardaşları - Sultanəli və İbrahim ilə birlikdə Şirazda həbsdə qalıb. Beşillik həbs həyatından sonra Ağqoyunlu hökmədarı Rüstəm Bayanduri onları İstəxr qalasından azad etdirib, Ərdəbile yola salıb. Lakin çox keçmədən tutduğu əməlindən peşman olan Rüstəm Bayanduri İsmayıllı yaxalamaq üçün onu təqib etdirir. Səbəb isə döyük zamanı İsmayıllıın böyük qardaşı Sultanəlinin şücaət göstərməsi olub. Bundan qorxuya düşən Rüstəm Bayanduri beş min nəfərlik süvarı göndərib Ərdəbili ələ keçirsdə, İsmayıllı və qardaşını tapa bilmir. Tərəfdarları onu bir müddət Ərdəbildə, sonra isə Rəştdə gizlədirler. İsmayıllı azadlığı çıxdıqdan sonra görkəmli alim Səmsəddin Lahicidən ərəb, fars dillərini öyrənib, bir sıra elmlərə yiyələnib.

Uşaqlıqdan çətinliklərə məruz qalan İsmayıllı 12 yaşından mübarizəyə qoşulur. Ağqoyunlular arasında gedən hakimiyyət çekişməsi İsmayıllıın şah olması üçün münbit zəmin yaradır. Qızılbaşların köməyi ilə İsmayıllı bu şəraitdən istifadə edərək yaxın tərəfdarları ilə birgə Ərdəbile doğru yürüş edir. O, əfşarlar, qacar, təkeli, zülqədər və digər tayfalar dan öz ordusuna adamlar toplamağı bacarıır. Once Ərdəbile yüksək edən İsmayıllı sonralar da ciddi qələbelər qazanmış, 1501-ci ilde Təbrizə daxil olmuşdur. Özünü şah elan edən şah İsmayıllı 1503-cü ildə Ağqoyunlu hökmədarı Sultan Muradi məğlub edir. Beləliklə də Ağqoyunlu hakimiyy-

Səfəvilər dövlətinin banisi, sərkərdə və şair


yətinin sonu çatır. Yaratdığı Səfəvilər dövlətinin ərazisi Şah İsmayıllı Xətainin uğurlu siyaseti və hərbi yürüşləri sayəsində xeyli genişlənir. İmperiyanın adı Səfəvilər İsmayıllıın ulu babası, Şeyx Səfiəddin Ərdəbilinin adından götürülmüşdür.

Çox qısa müddətdə Şah İsmayıllı Şeybani xanın rəhbərlik etdiyi özbək xanlığını tutmuş, Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan qüdrətli bir dövlət yaratmağı bacarmışdır. O, hakimiyyə-

ra, yəni 1504-cü ildə Səfəvilər dövlətini tanırı.

Şah İsmayıllı Xətai döyüslərdə yenilməyən sərkərdə idi. İstisna yalnız Çaldırın döyüşü oldu. 1514-cü ildə Osmanlı sultani Səlim Yavuzla döyüşdə məğlub olan Xətai mühəribələrdən əl çəkərək dövlətin daxili işləri ilə məşğul olur. O, ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır.

Dövlət başçısı olmasına



tinin onuncu ilində bütün İranı və İraqı özüne tabe etdirir, həmçinin Şəki hökmədarlığını, Şirvanşahları, gürcü çarlarını da özündən asılı vəziyyətə salır. Şah İsmayıllı Xətai dahi strateq idi. Döyüslərdə onun qoşunu aypara şəklində hücuma keçərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik olurdu. Bu isə o deməkdir ki, düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman güclü cinahlar onu əhatəyə alır, qoşunu darmadağın edirdi.

Şah İsmayıllı hakimiyyətinin ilk illərində Osmanlılarla ciddi mübarizə aparmır. Həmin dövrde Osmanlı sultani Bəyazidlə münasibətləri o qədər yaxşı olmasa da, daha sonra əlaqələr istiləşməyə doğru gedir. Osmanlılar üç il son-

baxmayaraq, Şah İsmayıllı Xətai şeirə, sənətə böyük maraq göstərmmişdir. Yaradıcılığa yeniyetməlik dövründə başlayan görkəmli dövlət xadiminə bu sahədə İmadəddin Nəsiminin böyük təsiri olub. Bundan başqa, Yunus İmrə, Qazi Bürhanəddin onun ilham qaynağına çevriliblər. Əsərlərini həm lirik, həm də epik növdə, əruz, heca vəznində qələmə alıb.

Şah İsmayıllı Xətai, həmçinin ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Ana dilində yazdığı divan, nəsihətnamə və dəhnəmə şairin yaradıcılığı haqqında aydın təsəvvür yaradır. Şah İsmayıllıın dövründə ölkədə fars dili ikinci plana keçib. Azərbaycan dili hakim ədəbi dilə çevrilməklə yanaşı, dövlət dili səviyy-



yəsinə yüksəlib, diplomatik yazışmalarda istifadə edilib.

Gözəl səsə malik olan Şah İsmayıllı bərbət adlanan aletdə gözəl çalır və oxuyurdu. Rəvayətə görə, o, həm də dərvish paltarı geyinib məmlekəti gəzib-dolaşar və xalqın dərd-səri ilə maraqlanmış.

1524-cü ildə Səfəvilər imperiyasının qurucusu Şah İsmayıllı Xətai ömrünün 37-ci baharında həyatla vidalaşır. Qarabağ düzündə ov etdikdən sonra Ərdəbile geri qaydan Xətai yolda ağır xəstelənir. O, Ərdəbildən Təbrizə yollansa da, Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı pisləşir. Təbiblərin müdaxiləsinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmur. Onu Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edirlər. Gənc yaşında dünyasını dəyişsə də, onun hakimiyyəti illərində Səfəvilər imperiyası Yaxın Şərqiñ ən güclü dövlətlərindən birinə çevrilir. Şah İsmayıllı Xətai vahid Azərbaycan dövləti yaratmaq üçün əlindən gələni əsirgəməyib. Bu gün də Şah İsmayıllı Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhi-fələrindən birinin yaradıcısı kimi tanınır.